



USAID
FROM THE AMERICAN PEOPLE



CEECOM
საერთაშორისო სარაიონო
კოორდინაცია



საპარლამენტო სისტემების
განვითარების, რეფორმებისა და
სწავლების ცენტრი

Аparиласи seçki qutusunu daşıyan komissiya üzlärinin funksiyaları (Seçki Məcəlləsi - maddə 66)

DIQQƏT!

Aparılısı seçki qutusunun vasitəsilə səsvermə seçkilər günü saat 09:00-dan saat 19:00-dək keçirilir.

- Səsvermə günü saat 9-da Məntəqə seçki komissiyasının sədri sizə təhvil verməlidir:
 - ✓ Aparılısı seçki qutusunun siyahısını;
 - ✓ Seçicilərin qeydiyyatçısı tərəfindən imzalanmış və xüsusi möhürlə təsdiq edilmiş lazımı miqdarda seçki bülletenlərini;
 - ✓ Xüsusi zərfləri;
 - ✓ Yoxlama vərəqəsi yerləşdirilən möhürlənmiş aparılısı seçki qutusunu.
- Seçiciyə yaxınlaşan kimi ondan təqdim olunmasını xahiş edin:
 - ✓ Gürcüstan vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsini və yaxud Gürcüstan vətəndaşlığı pasportunu;
 - ✓ Məcburi yerini dəyişmiş şəxs halında –Gürcüstan vətəndaşının şəxsiyyət vəsiqəsi və yaxud Gürcüstan pasportu ilə birlikdə qaçqınlıq şəhadətnaməsini;
- Seçicinin şəxsi nömrəsini aparılısı seçki qutusunun siyahısında mövcud olan şəxsi nömrə ilə müqayisə edin.
- Aparılısı seçki qutusunun siyahısında öz imzanızla seçki bülleteninə verilməsini təsdiq edin.
- Seçicidən xahiş edin ki, aparılısı seçki qutusunun siyahısında öz soyadının qarşısında seçki bülleteni almasını öz imzası ilə təsdiq etsin.
- Seçiciyə qeydiyyatçının imzası və möhürü ilə təsdiq olunmuş seçki bülleteni verin.

- Seçici tərəfindən bülleten doldurulduqdan sonra ona xüsusi zərf verin və göstərin ki, qatlanmış seçki bülletenini onda yerləşdirsin.
- Seçicidən xahiş edin ki, xüsusi zərflə aparılan seçki qutusuna salsın.
- Səsvermə başa çatdırıldıqdan sonra aparılmalı seçki qutusunun kəsiyini elə möhürləyin ki, möhürü zədələmədən onu açmaq mümkün olmasın.
- Aparılmalı seçki qutusunu ən gec saat 20:00-dək seçki məntəqəsinə qaytarın.
- Səsvermə binasına qayıtdıqdan sonra Məntəqə seçki komissiyasının katibinə istifadə olunmamış bülletenləri və xüsusi zərfləri təhvil verin, Məntəqə seçki komissiyası sədrinin göstərişlərini gözləyin.

DIQQƏT!

- Əgər aparılmalı seçki qutusunun möhürünün bütövlüyü pozularsa, bu barədə Məntəqə seçki komissiyası sədri dərhal məlumatlandırılmalıdır. Müvafiq protokol tətbiq edin (səbəbi göstərin) və yanındakı şəxslərlə birlikdə imzalayın. Komissiya sədrinin növbəti göstərişlərini gözləyin.
- Aparılmalı seçki qutusu vasitəsi ilə səsvermədə iştirak edən seçiciyə markirovka tətbiq olunmur.
- Əgər səsvermə prosesində aşkar edilsə ki, seçici seçki siyahısında digər seçicinin soyadının bərabərində olan qrafada imza atıbsa, belə halda seçicinin soyadının bərabərində həmin qrafada imza atmasını qeyd edin. Bununla belə, qeyd olunan barədə izahat (seçicinin adı və soyadını qeyd etməklə) yazmalısınız.
- Fiziki vəziyyətinə görə seçici tərəfindən aparılmalı seçki qutusu vasitəsilə səs verildiyi təqdirdə, aparılmalı seçki qutusu siyahısının "Seçicinin imzası" qrafasında –aparılmalı seçki qutusunu daşıyan komissiya üzvü "Fiziki vəziyyət" adlı qeyd yazır və bunu şəxsi imzası ilə təsdiq edir.
- Fiziki vəziyyətinə görə seçicinin (həmçinin seçki bülletenini sərbəst doldura bilmədikdə) yerinə onun yanında seçki bülletenini doldurur, xüsusi zərflə yerləşdirir və zərflə seçki qutusuna atır (o, seçki komissiyasının üzvü, namizəd, seçki subiyektinin nümayəndəsi və müşahidəçi olmamalıdır).